



Müasir biznesin tələblərinin dəyişdiyini və təhsilin burada böyük rəl oynadığını deyir. İşə başla- maq üçün istək və həvəsin önemlili olduğunu düşünür. Biznes ideyası varsa, çox fikirləşməyi yox, bunu həyata keçirmek üçün dərhal addım atmağı tövsiye edir. "Biznes" rubrikamızın budefəki qonağı şirniyyat istehsalı və çatdırılması ilə məşğul olan "MySweets" şirkətinin təsisçisi Səbuhi Səmədovdur.

Bildirik ki, S. Səmədov Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin bitirib. Təhsil aldığı sahədə bir qədər fealiyyət göstərdikdən sonra Türkiyədə biznesin idarəetimini və təşkili ilə bağlı təlimlərdə iştirak edib. İlk biznesi parfümeriya sahəsində olsa da, müyyəyen sahələrdən onu davam etdirməyib. Daha sonra "Baku Business Management Center"i yaradı və hazırda da bu sahədə fealiyyət göstərir. Lakin biznesə olan marağı onu başqa bir sahədə da özünü yoxlamağa sövq edir və beləcə, şirniyyat istehsalı və çatdırılması sahəsində biznesini qurur.

- Rejissorluqdan biznesə gəlibsiniz və uzun müddətdir ki, bu sahədə fealiyyət göstərirsiniz. Sizcə, biznesdə ali təhsil nə dərəcədə önemlidir?

- Bu mövzuda yanaşma, zaman baxımından bir qədər fərqlidir. Məsələn, dünyaca məşhur "Virgin Group"un təsisçisi Riçard Bradsونun 6 milyarda yaxın sərvəti var, amma təhsil yoxdur. Bundan başqa, Amerika sənayecisi Henri Ford, Stiv Cobs, Con Rokfeller, Bill Geyts, Larry Ellison və bu kimi bir çox şəxslər de ali təhsilləri olmasa da, adlarını məşhur biznesmenlərin siyahısına yazdırıb iller. Amma dövr dəyişdikcə, fikirlər, yanaşmalar da fərqli ola bilir. Adlarını sadaladıqları illər öncə bu sahədə uğur qazanıblar, müasir biznesi isə təhsilsiz təsəvvür etmək çətinidir.

- Stiv Cobsdan, Henri Forddan misal çəkdiyin. Bəs, yerli biznes adamlarından kimi izleyirsiniz?

- Bizneslə məşğul olan zaman mentorun olmamı yaxşıdır. Yeni ondan nələrse öyrənmək və bunu öz işində tətbiq etmək lazımdır. Izlediyim, hörmət etdiyim biznes adamları çoxdur, indi birinin adını çəkib, digerini unutsam, məndən inciyərlər. Amma bir nəfər var ki, onun adını mütələq qeyd etməliyəm. Bu, "Logix" in icraçı direktoru Sakit Səmədovdur. Sakit müəllimin bizneslə bağlı fikirləri, işlərimdə çox kömək olur.

- Maraqlıdır, biznesdə ilk addımlarınızı necə xattırayırsınız və üç müxtəlif sahədə biznes qurmağın çətinlikləri nələrdir?

- Asan iş yoxdur, bütün sahələrdə müyyəyen çətinlikler olur. İşçilərin seçilməsi, qiymət cədvəlinin hazırlanması, bazarın və rəqiblərin araşdırılması biznesə başlayarkən diqqət yetirəməli olduğumuz ilk məqamlardandır. Həmçinin maliyyə resurslarının düzgün idarə edilməsi də vacib nüanslardandır. Biz bütün bunları tamam olduqdan sonra işə başladıq və çatışmayan cəhətlərimizi də zamanla düzəldik. Fərqli sahələrdə biznes qumaşa gelince, istənilən sahədə

iş qurmaq üçün istək və həvəs olmalıdır. Məcburi olaraq heç nə eldə etmek olmaz. Saheler müxtəlif olduğu üçün iş prinsipləri, seçdiyiniz işçilər, satış etdiyiniz müştərilər və o müştərilərlə qurulan ənsiyyət de fərqli olur. Yəni etir alan müştəri ilə qurdugumuz ənsiyyət, şirniyyat alan müştəri ilə eyni olmur. Başlayacağın biznes sahəsini yaxşı araşdırmalı, onu hərtərəflə öyrənməlisen.

- Qeyd edirsiniz ki, istənilən işi qurmaq üçün istək və həvəs olmalıdır. Bu gün bir çox gəncimizdə biznes ideyası, istək və həvəs var. Amma nədənə, bunu reallaşdırda bilmir. Sizcə, sebebə nədir?

- Men özüm da hələ gəncəm (gülür) və nələrisə öyrənirəm. Belə bir deyim var: "Karvan yolda düzələr". Yəni işə başlamaq lazımdır, qalan məsələlər zamanla düzələr. Mənçə, gənclər ideyalarını həyata keçirmək üçün çox fikirləşirler. "Maliyyəni haradan tapım, ofisi necə kira-yəleyim, işçini necə yiğim" və s. suallar ətrafin-

bağlı olsunlar və mümkün qədər xeyir gətirsin-lər.

- Gələk əsas məsələyə, bir az da indiki biznesinizdən danışaq.

- Uzun illərdir ki, qida sahəsində çalışdı-ğımız, artıq bu sektorda öz markamı yaratmaq istəyirdim. illərin qazandırığı təcrübə də böyük kömək oldu. Yəni müştərinin nə istədiyi, tələbatını yaxşı bilirdim və mövcud şərait-dən istifadə edib bu sahədə biznesimi qurdum.

- Mövcud şəraitdə, yəni pandemiyanın bütün bizneslərə ziyan vurduğu vaxtda, siz necə risk edib yeni biznesə başladınız?

- Her kəsin bildiyi kimi, pandemiya dövründə biznesin bütün sahələrində boşluq yarandı və böyük şirkətlərin satışı dayandı. Böhrəni həmişə fürsətə çevirmek mümkündür (gülür) və bu böhrən dənəmədə böyük şirkətlərin manevr etmek imkanları zəif olur. Tez bir zamanda sistemlərini dəyişib yeniliklərlə ayaqlaşla bilmirələr. Beləcə, bazaarda müyyəyen bir pay itki olur və



Pandemiya dönəmində qurulan biznes

Səbuhi Səmədov: "Biznes üçün nə qədər pul lazım olduğunu yox, əldə olan məbləğə uyğun növü düşünmək daha yaxşı olar"



da baş sindirdiğə ideyalarını reallaşdırma bil-meyəcəklər. Bu kimi nüansları düşündükəri müddətdə kimlərse gəlib onları qabaqlayacaq. Ona görə, başlamaq üçün hər şəraitin ideal olmağını gözləməsinələr. İlkin addımı atsınlar, zamanla hamısı öz yoluna düşəcək.

- Oslində, yaxşı məqama toxundunuz. "Maliyyəni hardan tapım" sualından başqa "biznes qurmaq üçün nə qədər maliyyə lazımdır" suali da gəncləri düşündürür.

- Bu göstərici biznesden biznes dəyişir. Böyük biznes qurmaq isteyirsinizsə, növündən asılı olaraq ilkin kapitalın həcmi dəyişir. Biznes üçün nə qədər pul lazım olduğunu yox, əldə olan məbləğə uyğun biznes növü düşününmek daha yaxşı olar.

- Bezən işə biznesin qurulmasına yox, onun idarə olunmasında ciddi problemlər yaşanır və həmin biznes çox keçmir ki, batır.

- İdarəetməni düzgün aparmaq üçün gördüğün işi yaxşı bilməlisən və sevməlisən, həmçinin planlamən olmalıdır. Komanda şəklində işləməyi bacarmalı, hədəfləri doğru müyyənələşdirməlisən. Dəyərli müellim Sakit Səmədovun gözəl sözü var: "Standartlaşma, sistemləşmə və markalaşma - bu 3 ünsür şirkətlərin idarə olunmasında, formallaşmasında böyük rol oynayır". Şirkəti idarə etmek insanlarla münasibətdə olmaq deməkdir. O insanlarla ki, müxtəlif zövqləri, vərdişləri, maraqları və öz şəxsi məqsədləri var. İlk olaraq həmin adamlarla şirkətin uğur qazanmasına maraqlı oynamaq lazımdır. Elə etmək lazımdır ki, onlar şirkətə

bunu ya hazırda fealiyyət göstərən xırda, ya da bazara yeni daxil olan şirkətlər əldə etmək isteyirlər. Bunu bir misal üzərindən de izah edə bilərəm. Məsələn, karantin günlərində tanıdığımız hansısa şirniyyat markası fealiyyətini dəyandırdı. Nəticə etibarilə insanların şirniyyat tələbatını ödəyəcək yeni markaya ehtiyac olur. Hansı ki, istehsalla birlikdə çatdırılmanın da həyata keçirir. Bütün bunları nəzərə alaraq həm istehsal, həm də pulsuz çatdırma edən bir şirniyyat brendi yaratdıq.

- Yeni yaranan bir biznesin markalaşma-ğı üçün hansı addımlar atılmalıdır?

- İlk olaraq düzgün ad seçimi edilməlidir. Qısa, hər kəs üçün aydın və yadda qalan olmalıdır. Adla bağlı dünya təcrübəsindən de maraqlı bir faktı bölüşmək istəyirəm. "Mars", "Snickers", "Tvicks", "Nestle" kimi hamının sevərək yediyi bu şirniyyatlarda, fikir veribsinizsə, "S" hərfi istifadə edilib. Bu hərfde insanları cəzbetmə qüvvəsi var. Ona görə, biz də ad seçimi za-



Günel Azadə

manı bu nüansi nəzərə aldıq və şirkətin adını "MySweets" (mənim şirniyyatı) qoymuşdu. Bu ad ingilis dilində daha gözəl səsləndiyi və insanların diqqətini cəlb etdiyi üçün öz dilimizə tərcümə etmədik. Bundan başqa, markalaşmadada şürə seçimi də önemli faktordur. Ona görə də, hər kəsin bildiyi, demek olar ki, hər gün istifadə etdiyi "Ağzınız şirin olsun" cümləsinə markamızın şüarına çevirdik.

- Maraqlıdır, bu biznesi qurandan sizin ağzınız şirin ola bilir?

- (Gülür) İşə yeni başladığımız üçün ağzımız hələ yava-yavaş şirin olmağa başlayıb. İlkin mərhələ üçün işimizdən, xidmetimizdən, satışımızdan razılıq və bu istiqamətdə irəliləməyə davam edirik.

- Qida sektorunda, xüsusiələ də şirniyyatında çalışmaq, hər kəsin ağzı dadına uyğun məhsul istehsal etmək, yəqin ki, elə de asan deyil. Bir az da işinizin çətin tərəflərin-dən danişaq



- Çətinlik deməzdim, vacib məqamları nə-zərdən qaçırmak olmaz. İstehsal fealiyyəti ilə məşğul olan hər bir şirkət fealiyyətinin davam-lılığı üçün məhsulun keyfiyyəti olmasına önem verməli, bazaarda rəqiblərinin düzgün analiz etməyi bacarmalı, istehlakçıların fikirlərini dinləyib müştəri məmənuniyyətini yüksək tutmalı, yə-niliyi açıq olmalıdır. Bizim üçün müştəri məm-nuniyyəti ilk sırada durur, onlardan gələn xoş rəylər bizi sevindirir və daha da həvəsləndirir. Müştərilərimizin özəl günlərini diqqətdə saxlayırıq, bayramlarda ikramlarıımız olur.

- Biznesə başlamaq isteyənlərə tövsiyə-niz nələrdir?

- Dünya sürətlə dəyişir, uzun-uzadı düşünməsinələr. Dərhal işə başlasınlar. Dinamik, ezməkar və yeniliyə açıq olsunlar. Özlerini yetişdirsinlər, həyatın onları öyrətməsini gözləməsinlər. Məşğul olduqları işi sevib, bunu yaxşı etmek üçün çalışıqla, uğura çatmaq qəçil-mazdır.